



Azərbaycan Respublikası  
Mədəniyyət Nazirliyi



Cəfər Cabbarlı adına Respublika Gənclər  
Kitabxanası

## QAFQAZIN XIROSİMASI-AĞDAM



**Mövzu icmalı**

**Bakı-2018**



## Ağdam

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci



yarısında Qarabağlı Pənah-əli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-

şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdəapardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, "misdəş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.

Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. XX əsrin 80-ci illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılıraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani

sübutdur. Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Azərbaycanın ən varlı aqrar rayonu Ağdam 1993-cü il 23 iyul tarixindən ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı yaratdı. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan sonra ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirdi. İyunun 26-da Ağdərə düşmən əlinə keçdi. Bunun ardınca isə ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başladı. Əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycan milli ordusu düşmənin genişmiqyaslı təcrid-dırnağa silahlandırılmış qüvvəsinə qarşı 42 gün davam gətirə bildi və döyüş Ağdamın işğalı ilə sona çatdı.1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Ağdam rayonu ərazisinin böyük hissəsini işğal etdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olundu. Ağdamın işğalı Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itki idi. Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən artıq insan şəhid oldu.



Bu gün Ağdamdan olan 130 minə yaxın məcburi köçkün Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb. Hazırda rayonun inzibati mərkəzi Quzanlı kəndində yerləşir.


Artıq 25 ildir ki, Azərbaycanın dilbər guşəsi olan Ağdam erməni faşistləri tərəfindən işğal olunaraq talan edilib. Vaxtilə Azərbaycanın ən varlı rayonu olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş Qafqazın Xirosimasına çevrilmiş Ağdamın xarabalıqları qalıb... Və bir də bu torpağın hər qarışı uğrunda qeyri-bərabər döyüşlərdə canını qurban vermiş şəhidlərin ruhu. Hazırda Ağdam dünyada “ruhlar şəhəri” adlanan 20 şəhərdən biridir.

Amerikanın Azərbaycandakı sabiq səfiri Metyu Brayza ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə Ağdamın işğalının 15-ci ildönümündə işğal altında olan Ağdamı görərək dəhşətə gəldiyini deyir: “Ağdamda gördüklərim mənə dəhşətə gətirdi. Böyük bir şəhər xarabazarlığa çevrilmişdi. Mən polyakam. Ağdamın işğalı mənə İkinci Dünya müharibəsində Varşavanın düşdüyü günü xatırlatdı. Faşistlər Varşavanı darmadağın etmişdilər”.

İnanırıq ki, bu haqsızlığın qisası qiyamətə qalmayacaq. Torpaqlarımız erməni daşnaklarının işğalından azad olunacaq və şəhid ruhları rahatlıq tapacaq. İnanırıq ki, o gün mütləq gələcək! Xalqımız öz dədə-baba yurduna dönəcək və o xarabalıqlar üzərində daha abad və daha möhtəşəm şəhərlərsalınacaq.

Bu gün hər bir Azərbaycan vətəndaşının qarşısında duran ən ümdə vəzifə hər qarış torpağı igid Vətən övladının qanı ilə suvarılan Ağdam, eləcə də digər işğal olunmuş rayonlarımızın tarixi, yerləşdiyi təbii-coğrafi mövqeyi, mədəni və tarixi abidələri, Qarabağ müharibəsində verdiyi şəhidlər və itirdiyi ərazilər, görkəmli şəxsiyyətlər haqqında məlumatları öyrənmək və gənc nəsli də bu ruhda tərbiyə etməkdən ibarətdir.

İnformasiya mənbəyi olan kitabxanaların bu istiqamətdə gördüyü işlər də böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə Ağdamla bağlı kitabxanamızın fondunda olan kitablardan bir neçəsini sizə təqdim edirəm.



**1. Abbasoğlu, Baxşeyiş.** Ağdam ağrıları / B.Abbasoğlu.- Bakı: Şuşa nəşriyyatı, 2003.- 152 s.

Kitabda 1988-ci ilin fevral ayından alovlanmış Ermənistan-Azərbaycan müharibəsində 5 il gecəli – gündüzlü düşmənin qarşısında basılmaz qalaya çevrilmiş Ağdam rayonunun ağrı-acıları, onun itkiləri, vurulan ziyanlar, habelə qəhrəmanlıqları xalqımızın qürur və iftixar rəmzinə çevrilən igid və cəsur şəhid ağdamlı döyüşçülər və mülki vətəndaşlar haqqında məlumatlar əks olunub. Kitabda Azərbaycanda silahlı qüvvələrimizin formalaşmasında əvəzsiz xidmətləri olan, Ağdam rayonunda ərazi özünü müdafiə taborunu yaratmış cəsur alay komandiri Şirin Mirzəyevin keçdiyi döyüş yolundan da bəhs olunur.



2. Əlibəyli, Surxay. Ağdamım-qıbləgahım

I kitab / S.Əlibəyli; red. S. Ağayev.- Bakı : Şuşa nəşriyyatı, 2005. –704 s.

Kitabda Azərbaycanın işğal altında olan ən böyük və varlı rayonu olan Ağdam rayonunun coğrafiyası, tarixi, maarifi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, idman, səhiyyə, Sosialist Əməyi Qəhrəmanları, alimləri, Milli Qəhrəmanlar, şəhidlər, ağsaqqal və ağbirçəkləri, vətəranları və Ağdama həsr olunmuş şeirlər verilmişdir. Kitabın tərtibçisi S. Əlibəyli Ağdamda anadan olub və rayonun maarif sahəsində çalışdığı üçün haqqında söhbət açdığı şəxslərin özünü və ya ailəsini tanıdığından hər biri haqqında ürək yanğısı və məhəbbətlə söhbət açır. Kitaba ön sözü yazıçı-dramaturq Mustafa Çəmənli yazıb.



[Əhmədov, Elçin İldırım oğlu](#). Ermənistanın Azərbaycana təcavüzü / E.İ.Əhmədov; elmi red. Ə.M.Həsənov; Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu.

II kitab: Etnik təmizləmə, soyqırım, terror, işğal. - Bakı : Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2015. - 408 s.

Kitabda XX əsrin 80-ci illərinin ikinci yarısında başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin indiyə qədər davam edən mərhələsinin təhlili xronikası verilmişdir. Bununla yanaşı, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş rayonların statistik göstəriciləri, dağıdılmış və məhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahısı və bu təcavüzün faktlarla sübuta yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar dəvərilmişdir. Monoqrafiyada Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar, eləcə də Ağdam rayonunun təbii-coğrafi mövqeyi, tarixi abidələri və maddi-mədəniyyət nümunələri, işğal tarixi və itirdiyi ərazisi, verdiyi qurbanlar əks olunmuşdur. Kitabdən tarix fakültəsinin müəllim və tələbələri, siyasi şərhçilər, eləcə də maraqlanan oxucular istifadə edə bilərlər.



4. [АЛЫОĞЛУ, Салман](#) (Бабаев). Мүһарибә : 1988-1993 /С. АЛЫОĞЛУ ; ред. С. Ағажев. - Бакы : Азәрбајчан нәшриј-јаты, 1995.-120 с.

Bu kitab Ağdam rayonunda anadan olan jurnalist Salman Babayevin ilk kitabıdır. Kitabda Qarabağ müharibəsinin başladığı vaxtdan bu yana müharibənin törətdiyi ağrı-acılar, qanlı faciələr, işğal olunan yurd yerlərimiz haqqında xronoloji ardıcılıqla, faktlara əsaslanaraq məlumatlar verilmişdir. Bu kitab Qarabağ müharibəsi haqqında isti-isti, zamanında yazılmış bir kitabdır. Əgər siz Qarabağ müharibəsi və onun xronoloji ardıcılıqla gedişatını bilmək istəsəniz bu kitabdən istifadə edə bilərsiniz.



[Султанов, Зијәддин](#). Бурдан бир атлы кечди / З.Султанов ; ред. Н. Садыгова.- Бакы: Ишыг, 1994.- 248 с.

Yazıçı-jurnalist Ziyəddin Sultanov Qarabağ müharibəsinin ilk günlərindən ən qaynar nöqtələrdə olub. O “Xalq qəzetinin” müxbiri kimi Ağdamı, Tərtəri, Laçını, Kəlbəcəri, Qubadlı, Cəbrayılı, Zəngilanı, Füzulini, Şuşanı qarış-qarış gəzmiş, öz torpaqlarının müdafiəsinə qalxan Azərbaycan əsgərlərinin ölüm-dirim müharibəsindən maraqlı, yaddaqalan publisist əsərlər yazmışdır. Oxucular onun bu seriyadan olan “Qarabağ gündəliyi”, “Xocalı faciəsi”, “Ağdərədən gələn var” kitabları ilə yaxşı tanışdır.

“Burdan bir atlı keçdi” kitabı da amansız müharibə səhnələrindən, ordumuzun qəhrəmanlıq döyüşlərindən, xəyanət və təxribatın qurbanı olan müqəddəs torpaqlarımızın fəryadından, əsgərlərimizin son uğurlu addımlarından bəhs edir. Kitabda Ağdam və kəndlərində gedən döyüşlər də öz əksini tapıb. Bəzən deyirlər ki, torpaqları ermənilərə vuruşmadan vermişik. Müəllifin bu kitabını oxuduqda görürük ki, qeyrətli oğullar vətən yolunda necə vuruşublar. İşğal olunmuş yurd yerlərimiz və orada baş verənlər barəsində isti-isti yazılan bu kitab ona görə daha qiymətlidir. Bu kitabı oxuduqca müharibənin iştirakçısına çevrilirsən və bu gündən baxanda dünən nəyin düz, nəyin səhv olduğunu anlayırsan. Yaxın tariximizi və o zaman baş verənləri bilmək üçün bu kitabı oxusanız sizə yardımçı olar.

Tapdıqoğlu, Nazim. Ermənistanın Azərbaycana təcavüzünün faciəli nəticələri: 1988-1994 =Трагические результаты оккупации Азербайджанских земель Арменией = Tragic results of occupation Azerbaijani lands by Armenia / [Mətn] /N.Tapdıqoğlu (ön söz əvəzi); elmi red. X. Məmmədov; red. S.X.Səfərov.- Bakı: Təknur, 2015. - 862 s.



Kitabda 1988-ci ilin fevralından başlayan və 12 may 1994-cü ilə (atəşkəs rejimi qüvvəyə minənə kimi) qədər davam edən Qarabağ müharibəsində Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş şəhərləri, rayonları, qəsəbələri, kəndləri - bütövlükdə 900 yaşayış məntəqəsi haqqında ətraflı məlumatlar (yaşayış məntəqələrinin əhalisinin sayı, yerləşdiyi coğrafi mövqe, işğal tarixləri, toponimləri, əhalinin təsərrüfat məşğuliyyəti, şəhidləri, daxil olduğu iqtisadi rayon və s.) öz əksini tapmışdır. Vətənpərvərlik ruhunda yazılan və gərgin zəhmət hesabına araya-ərsəyə gələn bu kitabda Qarabağ müharibəsinin ilk gündən ağırlığını və müsibətlərini çəkən Azərbaycanın ən varlı rayonu olan Ağdam rayonu haqqında da geniş məlumatlar verilmişdir. Müəllifin bu dəyərli əsəri uzaq və yaxın tariximizi öyrənmək, ümumilikdə kimliyimizi bilmək, onu dərk etmək baxımından hər bir ev, hər bir ailə üçün gərəklidir. Kitab tədqiqatçılar və ümumilikdə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.



6. Bəndəlioğlu Q. Şaxta vurmuş çiçəklər / Q.Bəndəlioğlu, red. A.Qəmbərov, H.Sadiqov, Q.Aslan.- Bakı: 1995.- 416 s.

Bu kitab Qarabağın dilbər guşəsi olan Ağdamın Milli Qəhrəmanları, şəhid balaları, itkin oğulları haqqında qəmli bir hekayət, onlara deyilmiş ağılar, hıçqırıqlar, hönkürtülərdir. Bu kitab Qara müəllimin qəlbi oğul dağı, qardaş dağı görmüş ata, ana və bacıların, nakam sevgililərin dili ilə söylədiyi bayatılar, oxşamalardır...

Müəllifin həyacan, və ürək ağrısı ilə, qovrula-qovrula qələmə aldığı bu kitab illərin, ayların dolaylarında həyat dərslərinə, mərdlik, cəsarət məktəbinə çevriləcək və bu cəsur oğullar haqqında yazılacaq neçə-neçə qəhrəmanlıq dastanının ilkin mənbəyidir.



Təkcə işğal günlərində deyil hər gün itirdiyimiz torpaqların qeyrətini çəkməli və azad olunması uğrunda daim mübarizə aparmalı, Ağdamın, eləcə də digər işğal altında olan rayonlarımızın tarixini öyrənməli və öyrətməliyik.

Hörmətli istifadəçilər, mən sizə Ağdam haqqında təqdim etdiyim bu kitablar ancaq bizim kitabxanada olan kitablardı. Əgər siz Ağdam və onun işğalı mövzusunda daha çox material əldə etmək istəyirsinizsə Milli Kitabxananın fondunda olan kitablardan da istifadə edə bilərsiniz:

Abbasoğlu, Baxşeyiş. Ağdam ağırları [Mətn] : [məlumat kitabı] /B. Abbas-oğlu; red. Vasif Quliyev.- Bakı: Şuşa, 2003.-151 s.: 1port., 20 sm.

Məlumat kitabında Ağdam rayonunun Qarabağ müharibəsindəki itkiləri haqqında igid və cəsur şəhid döyüşçüləri və mülki vətəndaşları haqqında məlumat əks olunur.

<http://ek.anl.az/lib/item?id=chamo:1707&theme=e-kataloq>

Kərimov, İ. Şuşa Ağdam teatrı /İ. Kərimov; elmi red. N. Ağayeva. - Bakı: Elm, 2002.- 140 səh.: 1portr. şək., 20 sm.

Monoqrafiyada Şuşa və Ağdam teatrlarının yaranması, inkişafı mərhələləri nəzərdən keçirilir.Bu iki qonşu şəhərin teatr həyatında baş verən hadisələr tarixi fonda təsvir edilir.

<http://ek.anl.az/lib/item?id=chamo:11396&theme=e-kataloq>

Əfəndiyeva, R. Ş. Ağdam döyüşür [Mətn] /müəll. və red. R. Ş. Əfəndiyeva.- Bakı: Zaman, 2002.- 147, [1] s.: portr., 21sm.+ [12] v. şək.

<http://ek.anl.az/lib/item?id=chamo:231471&theme=e-kataloq>

Sadıqov, N. Ağdam gündəliyi [Mətn] : beş ilin hesabatı /N. Sadıqov.- Bakı: [Zərdabi LTD MMC], 2017.- 166, [3] s., [12] v. rəngli fotosəh.: portr., 22 sm.

Kitabda, əsasən, 2009-2014-cü illərdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən doğma el-obasının mənafeyi naminə gördüyü işlərdən bəhs edir.

<http://ek.anl.az/lib/item?id=chamo:567812&theme=e-kataloq>

Şamiloğlu, S. Şəhid şəhərin şəhid oğulları (Ağdam) [Mətn] /S.Şamiloğlu; red. V.Quliyev.-Bakı: Azərbaycan, 1994.-208 s.: portr., 20 sm.

Kitab Ağdamda qəhrəmanlıqla vuruşub həlak olmuş şəhidlərdən bəhs edir.

<http://ek.anl.az/lib/item?id=chamo:37385&theme=e-kataloq>

Əlizamin. Vətən fədailəri [Mətn]: Ağdam şəhidləri /Əlizamin; nəşir B. Axundov; red. T.Tofiq qızı.- Bakı: Öyrətmən, 1994.- 236 s.: portr., 20 sm.

Kitabda Ağdamın Qəhrəman şəhidlərindən söhbət açılır.

<http://ek.anl.az/lib/item?id=chamo:38298&theme=e-katalog>

Nağıyeva, Z.Ə. Ağdam və onun yetirmələri [Mətn] /Z. Ə. Nağıyev ; red. Z. Nağıyeva

III Kitab.- Bakı: Avropa, 2013.- 399, [1] s.: portr., fotosək., 22 sm.

[http://ek.anl.az/search/query?match\\_1=PHRASE&field\\_1=a&term\\_1=Na%C4%9F%C4%B1yev,+Zahid+%C6%8F%C5%9F%C9%99f+o%C4%9Flu.+1943-++&theme=e-katalog](http://ek.anl.az/search/query?match_1=PHRASE&field_1=a&term_1=Na%C4%9F%C4%B1yev,+Zahid+%C6%8F%C5%9F%C9%99f+o%C4%9Flu.+1943-++&theme=e-katalog)

Tofiqli, V. Ağdam çörək muzeyi: dünəni, bu günü və sabahı [Mətn] /V. Tofiqli; red. F.Uğurlu; məsləh. Ç.Əliyeva.-Bakı: Adiloğlu, 2011.- 139, [1] s.: portr., fotosək., 19 sm.

Kitab təkcə Ağdam Çörək Muzeyi, onun yaradılması, fəaliyyəti və düşmən əlində məhv olması barədə deyil, həm də Ağdamın tarixi, insanları, abidələri, mədəniyyət ocaqları haqqında dəyərli nəşrdir.

<http://ek.anl.az/lib/item?id=chamo:215946&theme=e-katalog>

Tapdıqoğlu, Nazim. Ağdam rayonu və onun toponimiyası: ensiklopedik dərgi /N.Tapdıqoğlu, A.Əliyev; elmi red. B.Budaqov; elmi məsləh. T.Bünyadov, T.Hacıyev, A.Quliyev; rəy. T.Vəliyev, Ş.Göyçaylı [və b.].- Bakı: Təhsil, 2006.-444 səh.: fotosək., 21 sm.

Bu kitabda Ağdam rayonunun bütün oykonimləri və yüzlərlə oronimləri haqqında məlumat verilmişdir.

<http://ek.anl.az/lib/item?id=chamo:14013&theme=e-katalog>

Ağdam [Notlar]: fortepiano ilə oxumaq üçün /X. Fərəcov; söz. İ.Qasımov; işləyən R.Rüstəmov; Resp. Xalq Yaradıcılığı Evi; red. R.Rəhimov.-Bakı: Azərnəşr, 1959.- 4 s.: notlar, 28 sm.

<http://ek.anl.az/lib/item?id=chamo:122895&theme=e-katalog>

Ağdam - Qafqaz Xirosiması, Ruhlar şəhəri [İzomaterial] : [katalog] /Azərb. Resp. Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ; "İnam" Plüralizm Mərkəzi.- Bakı: Təhsil, 2011.-56 s.: portr., fotosək., 20 sm.

Kitabda Ağdam şəhərinin müharibədən əvvəlki vəziyyəti, erməni işğalçıları tərəfindən işğal və indiki durumu öz əksini tapıb.

Ağdamın işğalı ilə əlaqədar daha çox informasiya almaq üçün aşağıdakı saytlardan da istifadə edə bilərsiniz:

<http://ek.anl.az/lib/item?id=chamo:217231&theme=e-katalog>

**Ağdam. Tarixi. Qarabağ müharibəsi dövründə**

<http://ryl.az/muharibe/agdam.pdf>

Ağdam

<https://az.wikipedia.org>

**Ağdam - ERMƏNİ VANDALİZMİ: Əsirlikdə olan Azərbaycan abidələri**

[http://www.armenianvandalism.az/az\\_aghdam.html](http://www.armenianvandalism.az/az_aghdam.html)

**Ağdam rayonunun əsir abidələri**

<http://scwra.gov.az/structure/>

**23 iyul Qarabağın Ağdam şəhərinə qara yazdı**

[www.trt.net.tr/..](http://www.trt.net.tr/)

**Ağdam Çörək Muzeyi**

<http://portal.azertag.az/az/node/2620>

**23 İyul Ağdam rayonunun işğal günüdür**

<http://ahlibeyt.az/news/a-5516.html>

**Ağdamın işğalı: səbəblər və nəticələr**

<http://www.azerbaijan-news.az/index.php?mod=3&id=26734>

**Ağdam rayonu (İşğal tarixi: 23 iyul 1993-cü il) Yaranma tarixi - 08.08 ..**

<https://www.google.az/search?q=agdam+rayonu+isgali&ei=1hFXW-n1A5KkwAKKgrXQBQ&start=10&sa=N&biw=1366&bih=662>

**Ağdam rayonunun işğalının 25-ci il dönümü ilə əlaqədar XİN-nin açıqlaması**

<http://abc.az/az/news/13716>

23.07.2018-ci il

**Tərtibçi:      İnformasiya-resurs şöbəsinin böyük  
kitabxanaçısı Məmmədova Tamella**

**Redaktor:        Kitabışləmə və elektron kataloq şöbəsinin  
müdiri Şəfiyeva Səadət**

**Ünvan:**

Az 1065, Yasamal rayonu, Bakı şəhəri N.Nərimanov küç., 203

E-mail: [ryl.az@mail.ru](mailto:ryl.az@mail.ru)

URL: [www.ryl.az](http://www.ryl.az)

**Əlaqə telefonları:**

(+994 012) 538 02 47  
538 54 57  
538 93 54